

mənşəli digər xalqlardan vyetnamlıları, kambocalıları, laosluları, şri-lankalıları və çinliləri misal göstərmək mümkündür. Fransada buddist məktəblərindən dördü önsə çıxmışdır:

1. Sri-Lanka, Kamboca və Laos əsilli Teravada məktəbi;

2. Vyetnam mənşəli Mahayana, xüsusi Marsel ətrafında geniş yayılmışdır. Limuzandə isə Mahayana elm-təhsil mərkəzi yaradılmışdır.

3. Mahayana - zen, yapon və vyetnam mənşəlidir.

4. Tibet mənşəli Vajrayana. Bunların da dini rəhbəri Dalay Lamadır və əsas mərkəzləri Dordon və Bretanda yerləşir [2, s.142-146].

Buddizm ilə orta əsrlər - XIII əsrədə ilk tanış olanlardan on məşhuru Marko Polodur. XVI əsrədə isə missionerlərin axını ilə əlaqədar olaraq Fransua Ksaviyer Yaponiyaya, Matteo Riçi isə Çinə ekspedisiyaya göndərilmişdir, elə bu vaxtdan etibarən bu dinlər öyrənilməyə başlamıldı. XVIII əsrədə maarifçilik dövründən yaşayan Avropana Konfutsinin fikirlərinə daha çox üstünlük verirdilər. XIX əsrədə isə ilk hind mənşəli buddist mətnlərin tərcümə olunması ilə demək olar ki, hər şey dayışıdı. Buddizm hətta çox məşhur filosoflara belə, o cümlədən, Şopen Hauyer Mintşeyə təsir göstərmişdir [1, s.193-201]. XX əsrədə əlaqələr daha da genişləndi və qərb mütəxəssisləri şərqi doğru axın etməyə başladılar. Aleksandra David-Neel Tibetə gedən ilk belələrindən oldu.

Bununla belə, Qərbdə buddizmin yayılmasında xüsusi rolü olan üç əsas şəxsin adı xüsusi olaraq çəkilir. Bunlar aşağıdakılardır:

1. Tibetli Kalu Rənpoşə

2. Yapon Tezan Deşimarı

3. Vyetnamlı Tiç Nat Han

Zen haqqında olan elmi əsrlər tərcümə olumğa başlandı. Məhz buna görədir ki, hal-hazırda qərbdə buddizmin iki tanınmış məktəbi yapon ve vyetnam mənşəli zen buddizmi və tibet mənşəli vajrayana daha çox tanınır. Yaponiya İkinci dünya müharibəsində möglubiyətə uğradı, 1949-cu ildə çinlilər Tibeti tutdular və beləliklə, Qərb dünyası ilk dəfə olaraq Dalay Lama ilə tanış oldu. Sonra isə Hind-Cin müharibəsini Vyetnam müharibəsi əvəz etdi və Cənub-Şərqi Asiya əsilli icmalar qərbdə, xüsusi Fransada məskunlaşmağa başladılar. 1960-ci illərdə Asiyaya qərbdən gölənlərin sayı çoxalmağa başladı. Onlar xüsusi Nepal və Yaponiyaya gedirdilər. Hazırda məşhur buddist təliminin başçıları Avropana və ABŞ-da yaşayırlar, burada çoxsaylı buddist mərkəzləri fəaliyyət göstərir.

Ədəbiyyat:

1. Baldinger-Achour A. Petit guide des grandes religions en France. Editions Liana Levi, 1998.
2. Choivy G. La religion en France de la fin du XVIII^e à nos jours. Paris, Hachette, 1991, 217 p.
3. Fərhədoğlu M. Dinşünasığın əsasları. Bakı, 1998.
4. Multikulturalizmo giriş, ali məktəblər üçün dörslik. Bakı, 2019. Elmi red.: akad. R.Mehdiyev.

Klimov Serqey
Azərbaycan Dillər Universiteti

BBMM AZƏRBAYCAN İCTİMAİ DİPLOMATİYASININ AKTORU KİMİ

Açar sözlər: Multikulturalizm, ictimai diplomatiya, imic

Keywords: Multiculturalism, public diplomacy, image

Ключевые слова: Мультикультурализм, публичная дипломатия, имидж

İctimai diplomatiya dövlətin xarici siyasətinin əsas alətlərindən biridir ki, bu da ölkənin dünya birliyində müsbət imicini formalasdırmağa və ona diqqəti cəlb etməyə imkan verir.

Azərbaycannı ictimai diplomatiyası mədəniyyətlərarası ünsiyyət iştirakçıları kimi müxtəlif mədəniyyət mərkəzləri, qurumlar, dövlət və qeyri-hökumət təşkilatları, fondlar, nümayəndəliklər, humanitar və mədəni əlaqələrin inkişafı agentlikləri, mədəniyyət və incəsənat xadimləri, KIV, biznes strukturları, özəl qruplar və şəxslər tərəfindən təmsil olunur.

İctimai diplomatiyasının mühüm aktorlarından biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Multikulturalizm hayatı tərziə çevrildiyi Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanınmasının vacibliyini nəzərə alaraq multikulturalizm dialoğunun təşviqi və dəstəklənməsi, müxtəlif mədəniyyətlər və xalqlar arasında tolerantlıq və əməkdaşlığın yaradılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradılıb. BBMM-nin Himayaçılardan Şurasının sədri akademik, xalq yazıçısı Kamal Abdullayevdir.

BBMM Azərbaycan həqiqatlarının təbliği və ölkəmizin imicinin daha da yüksəldilməsi baxımından mühüm bazaya çevrilir. Mərkəzin əsas məqsədi azərbaycanlılıq ideologiyasına uyğun olaraq tolerantlığın, mədəni, dini və dil müxtalifliyinin qorunub saxlanması, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi təqdim olummasını təmin etməkdir [2].

Mərkəz beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, mədəniyyətlərərəqarlılıqlı əlaqə və tolerantlıq məsələlərinə həsr olunmuş seminarlar, konfranslar, sərgilər və festivallar keçirir. Bu təşəbbüsər müxtəlif etnik qruplar arasında möhkəm bağlar yaradır, qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirir.

Mərkəzin əsas layihələrindən biri də iddə iki dəfə həm Azərbaycandan, həm də xaricdən müəllim və tələbələrin mütəmadi olaraq iştirak etdiyi beynəlxalq multikulturalizm yay və qış məktəbləridir. Beynəlxalq multikulturalizm yay və qış məktəbləri multikulturalizm və ölkəmiz haqqında nəzəri biliklər əldə etmək, Azərbaycanda multikultural və tolerant dövrləri aydın görməyə imkanı yaradır.

Bu konfransın keçirilməsi dünyamızın müxtalif ölkələrində yaşayan Azərbaycanın gənc dostlarının mənəvi birliyinin daha bir parlaq təzahürüdür. Başarıyyatın böyük marağında olan mədəniyyətlərərəqarlılıq üçün təbii platformalar məhz belə həyata keçirilir.

BBMM beynəlxalq ab-havanın yaxşılaşdırılmasına faydalı təsir göstərən Azərbaycan multikulturalizminin nailiyyətlərinin təbliği məqsədilə digər ölkələrdə də əsaslı fəaliyyətə sadıq olan xarici nümayəndəliklər şəbəkəsinə malikdir [1].

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, dünyadan bir çox ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına, xarici universitetlərdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi, mədəniyyətlərərəqarlılıq və dinlərarası dialoğun təşviqi qlobal təşəbbüsər vasitəsilə Azərbaycan mədəniyyətinin zənginliyini və onun beynəlxalq aləmə verdiyi töhfəni təqdim etmək və Azərbaycanın beynəlxalq aləmdə müsbət imicini gücləndirmək buna imkan verir.

Ədəbiyyat:

1. Аббасов Т.М. В интересах глобальной разрядки [Электронный ресурс]. – URL: <http://www.anl.az/down/meqale/kaspi/2019/may/654691.htm>
2. Наша цель [Электронный ресурс]. – URL: <http://multikulturalizm.gov.az/ru/post/976/nasha-tsels.html>

*Aхундова Севда
Бакинский Славянский Университет*

МУЛЬТИКУЛЬТУРАЛИЗМ В МЕЖДУНАРОДНЫХ ОТНОШЕНИЯХ

Ключевые слова: многообразие культур, международные отношения, ООН, глобализация

Açar sözərlər: mədəniyyətlərin müxtalifliyi, beynəlxalq əlaqələr, BMT, globallaşma

Key words: diversity of cultures, international relations, UN, globalization

На современном этапе конфликтность в международных отношениях отражает стремление политических элит внедрить свои этнические и культурные ценности в жизнь других стран. В итоге в мире растет конфликтный потенциал, процессы глобализации сталкиваются с идентичностью. Культура и мораль одной цивилизации могут отличаться от морали и культуры другой цивилизации. Между ними, однако, происходит взаимодействие, они влияют друг на друга, в результате появляются общечеловеческие ценности. В международных отношениях мультикультурализм проявляет себя в соответствии с обстоятельствами. В середине XX века, когда война потрясла основы европейской цивилизации, как реакция на преступления фашизма про-